

Azərbaycan Dövlət  
Quruculuğu və Beynəlxalq  
Münasibətlər İnstitutu

122-123/2008

DİRƏCƏLTİS

XVI

ƏSK

# ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCANDA DÖVLƏT KİTABXANALARININ İNKİŞAFI

Sevda XƏLƏFOVA,  
Bakı Dövlət Universiteti

Heydər Əliyev XX əsrə Azərbaycan xalqının yetirdiyi ən parlaq sima, böyük şəxsiyyət, mahir siyasetçi, müdrik dövlət başçısı kimi bütün türk dünyası tərəfindən qəbul edilir və qiymatlandırılır.

Müstaqil Azərbaycan dövlətinin qurucusu olan Heydər Əliyev həkimiyətdə olduğu bütün illərdə, xüsusilə da suveren respublikamızın səhəri arxasında durdugu 1993-2003-cü illərdə ölkəmizdən dən inkişaf edib çıxıqlanmasına, bəyənəlxalq aləmdə tanınmasına, bütün dünyaya səpələnmis azərbaycanlıların hüquq və azadlıqlarının qorunmasına, dövlətçiliyimizin möhkəmləndirilməsinə, milli mənzəvi dövərlərimizin qorunub saxlanmasına, ölkə iqtisadiyyatının sağlamlaşdırılmasına və daim inkişaf etdirilməsinə, Azərbaycanda demokratik dövlət, vətəndaş cəmiyyəti quruculuğuna, ölkəmizdən bütün sahələrdə sivil dünyaya integrasiyasına çalışmış, onun titanik zəhməti, uzaqgörən

siyaseti nəticəsində ölkəmiz cəmiyyət hayatının bütün sahələrində böyük uğurlar əldə etmişdir.

Dahi öndərimiz bütün dünyada müstaqil Azərbaycanın və azərbaycanlılığın simvolu kimi tanınırdı. Azərbaycan ötən əsrin əvvəllərində qazandığı dövlət müstaqilliyini yalnız XX əsrin sonlarına yaxın bərpa etədə, əslində xalqımız üçün hayatı əhəmiyyəti olan bu böyük tarixi hadisənin bünövrəsi Heydər Əliyevin 1969-cu ildə respublikanın siyasi rəhbərliyinə gəlişi ilə qoyulmuşdur. Tarixi xronoloji inkişaf həkimindən hayat artıq sübut etmişdir ki, Heydər Əliyevin Azərbaycana ilk rəhbərliyi dövrünü şəhər edən 1969-1982-ci illər ölkəmizdən inkişafının intibah dövrü olmuşdur. Əgər həmin dövrde Azərbaycan istor sosial-iqtisadi, istərsə də ictimai-mədəni sahələrdə dinamik və güclü inkişaf yolu keçməsaydı, demokratik idarəetmənin ilk cücutları meydana galmışsaydı, milli-mədəni dövərlərimi-

zə qayıdışın əsası qoyulub inkişaf etdirilməsaydı, biz müstəqilliyimizi tam reallaşdırıra, bütün sahələrdə qisa müddədə güclü inkişafı nail olara biləməzdik. Keçən əsrin 70-ci illərinin milli intibahı olmasayı, 80-ci illərin sonu 90-ci illərin əvvəllərinin milli azadlıq mücadiləsinin ölkəni bürüməş vüsəti də mümkün olmazdı.

Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi (1969-1982-ci illər) qısa zaman əsasında respublikamız Sovet İttifaqının iqtisadi, siyasi və mədəni cəhdədən ən inkişaf etmiş, xalq təsərrüfatı, elm, mədəniyyət, təhsil sahələrində ən çox nailiyyətləri olan respublikalardan birinə çevrilmişdir. Azərbaycanın böyük iqtisadi inkişaf yolu-na düşməsinin əsası qoyulmuşdur.

XX əsrin II yarısında hakimiyətə gələn, 34 il ardıcıl olaraq dövlət sükanı arxasında məhərətə dayanan, Azərbaycanın tərəqqisi və inkişafı üçün tarixi əhəmiyyət malik işlər görən bu böyük insan Azərbaycan xalqının sevimli rəhbəri imicini qazanmaqla yanaşı, dünya səhərləri bir şəxsiyyət soviyyəsinə qalxmış, dünyanın görkəmli siyasetçilərinin etiraf etdiyi kimisi. Şərqi ulduzuna çevrilmişdir.

Heydər Əliyev çox maraqlı, mürakkəb, zəngin, keşməkeşli bir ömrə yol ukeçmiş, hayatın bütün çətinliklərindən qalib çıxmış, öz zəhməti, zakası, sıtri qabiliyyəti ilə ən yüksək zirvəye yüksəlmışdır.

Bütün dünyadan etiraf etdiyi böyük dövlət xadimi, görkəmli siyasetçi, müstaqil Azərbaycan dövlətinin memarı, zamanımızın nadir şəxsiyyətlərindən biri Heydər Əliyev çox zəngin irs qorub getmişdir. Xalqımızın manevi sor-

vəti olan bu zəngin irsi araşdırıldıqca respublikamızın son 50 illik həyatında bu nəhəng şəxsiyyətin öz xalqına qırılmaz tellərlə bağlı olduğu, onu ürkəndən sevdiyi, Azərbaycanın inkişafı və tərəqqisi namına böyük işlər gördüyü, bütün varlığı, həyatını Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsinə həsr etdiyi göz önnüne gəlir. Heydər Əliyev bu quruculuğun əsasını 1970-ci illərdən qoymağa başlamışdı.

Tarixçi alimlərimiz çox haqlı olaraq 1969-1983-cü illəri şəhər edən bu dövrü Azərbaycanın inkişafında döndüş dövrü kimi xarakterizə edirlər.

Heydər Əliyev yazır: "Azərbaycan müstaqil dövlətdir. Azərbaycanın dövlət müstaqilliyi tarixi hadisədir. Azərbaycanın tarixi nailiyyətidir. Azərbaycanın dövlət müstaqilliyini dənməzdir, abadıdır və bizim borcumuz dövlət müstaqilliyini, əldə etdiyimiz milli azadlığı daim qoruyub saxlamaqdır. Bizim borcumuz bu müstaqilliyi möhkəmləndirməkdən və galobək nəsillər müstaqil, qüdratlı Azərbaycan dövləti çatdırmaqdandır ibaratdır".

Azərbaycanda mədəniyyətin, elmin, təhsilin, ədabiyyat və incəsənatın yaranması və qorunması, cəmiyyətin inkişafına xidmət edən informasiyanın maddilaşdırılması və tətbiqi sahəsində nəşriyyat işinin rolü böyükdür. Müasir informasiya cəmiyyətində kitabsız heç bir inkişafdan danişmaz olmaz.

Heydər Əliyev M.F.Axundov adına Milli Kitabxanada nəşriyyat işinin əhəmiyyətindən dəməşkən demişdir: "Kitab nəşri hər bir ölkənin, xalqın mədəniyyətində, ümumiyyətə, manavi, ictimai həyatında çox görkəmli yer tutur. Hər birimiz ilk növbədə ancaq

kitab vasitəsilə təhsil almış, elmlərə yılanmış, hayatı yaşamağa, fəaliyyət göstərməyə hazırlaşmışdır. Ona görə də hər birimiz kitablara borcuyuq. Həm kitabları yazıb-yaratmaq, həm də onları naşır etmək əsas vəzifələrimizdən biridir. Bunun üçün mümkün olan bütün tədbirləri görməliyik. Mən respublikanın prezidentini bunu əsas vəzifələrimdən sayıram... Azərbaycanda kiçik də olsa özəl bölmənin meydana çıxdığı bir vaxtda biz onun bütün imkanlarını nəşriyyat işinən canlandırmışına, inkişaf etdirilməsinə, xüsusən kitab yaşının genişləndirilməsinə cəlb etməli, yönəltməliyik".

Heydər Əliyevin böyük program əhəmiyyətinə malik olan bu çıxışı müstəqillik dövründə nəşriyyatların qorunub saxlanılmasına imkan verdi. Həkimiyət dövlət nəşriyyatlarına müzyən qədər də olsa vəsat ayırdı. əzəl nəşriyyatların yaranmasına şərait yaradırdı. Dövlətin həyata keçirdiyi bu siyaset özünü doğrultdu, ölkədə əzəl nəşriyyatların böyük şabekası yarandı.

Müstəqillik illərində Azərbaycanda Heydər Əliyevin rəhbərliyi ilə içtimaiyyəsi və mədəniyyət sahəsində həyata keçirilən əslahatlar küləvi informasiya vasitələrindən, Azərbaycan matbuatından da yan keçmədi. Milli matbuatın inkişaf etdirilməsinə böyük qayğı göstərən Heydər Əliyev müstəqil, suveren Azərbaycanın inkişaf etmiş, azad matbuatının yaradılmasını müstəqiliyimizin əsas vasitəsi hesab edirdi. Söz və matbuat azadlığından danışarkan Heydər Əliyev yazdı: "Bizim əməmi maqsadımız matbuata daha çox azadlıq verməkdir. Söz azadlığını-

daha da geniş təmin etmək və Azərbaycanda demokratiyani bütün sahələrdə inkişaf etdirməkdən ibarətdir. Bu, mənim siyasetimin bir hissəsidir". 1998-ci ilin 6 avqustunda Heydər Əliyevin imzaladığı "Azərbaycan Respublikasında söz, fikir və mətbuat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında" fərmanı ölkədə müstəqil, azad matbuatın yaranıb inkişaf etməsi üçün geniş imkanlar açıdı. 90-ci illərin sonlarında respublikamızda 8 dildə 300-dən artıq qazet, 72 jurnal nəşr olunurdu. Bu qazetlərdən kiçik bir hissəsi iqtidara, qalanları isə müxalifət partiyalarına, içtimai təşkilatlara, qeyri-dövlət təşkilatlarına, kollektivlərə, idarə və müəssisələrə, ayrı-ayrı şəxslərə mənsub idi. Matbuatın reallığı müxtəlif mövqelərdən işqalandırmış, pluralizmin, demokratianın inkişafına, insanların hadisələri müstəqil qiymətləndirməsinə şərait yaradırdı.

Məlumdur ki, Azərbaycan mədəniyyətinin müüm tərkib hissələrindən biri kitab və kitabxana mədəniyyətidir. Hələ qədim dövrlərdə əlifbanın və yazının yaranması, kitabın təşkülü və inkişafı, kitabxanaların yaranması xalqımızın elm, təhsil və mədəni-mənəvi inkişafında mühümənə rol oynamışdır. Başqa sivilizasiyaların an böyük nüaliyyətlərindən olan kitab və digər informasiya daşıyıcıları əməyyətin intellektual potensialının inkişafının qüdrəti vasitələrindən biri kimi sərdən-əsra, nəsildən-nəsli möhrz kitabxanalar vasitəsilə çatdırılır.

Son illər Azərbaycan Respublikasında əməyyətin informasiyalasdırılması istiqamətində həyata keçirilən

məqsədyönlü tədbirlər bütün sahələrdə olduğu kimi, kitabxana işinin də inkişaf prioritətinə çevrilmişdir. Elmi-texniki, sosial-iqtisadi, hüquqi, təhsil, mədəni və digər sahələrdə zəngin informasiya resurslarını toplamış kitabxanalarda əhaliyə xidmət zamanı müasir informasiya texnologiyalarının tətbiqi, eləcə də geniş və intensiv istifadəsi dövlət əhəmiyyəti masaledir.

Ümummilli liderimiz Heydər Əliyevin qeyd etdiyi kimi, "Kitabxana xalq üçün, millet üçün müqəddəs bir yer, mənəvviyat, bilik, zəka mənbəyidir".

1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasında əməyyət üzvlərinin mədəni təsisatlarından və mədəni sərvətlərden istifadə etmək, eləcə də informasiya əldə etmək hüquqları xüsusi vurgulanmışdır. Bu ali dövlət sənədində "Hər keçin mədəniyyət təsisatlarından və mədəni sərvətlərden istifadə etmək hüququ vardır" (maddə 40) və "Hər keçin istədiyi məlumatı qanuni yolla axıtmamaq, əldə etmək, ötürmək, hazırlanmaq və yaymaq azadlığı vardır" (maddə 50) müddəələrinin təsbit edilməsi ölkədə müasir dövrde baş verən sosial, iqtisadi, elmi-mədəni proseslərin kitabxana-informasiya əməyinə problemini aktuallaşdırır.

Müasir dövrde kitabxana işi bütün dünyada getdikcə genişlənən və dərinləşən informasiyalasdırma prosesləri ilə əlaqədar daha müraciət vəzifələri yerinə yetirməye başlamışdır. Hazırda kitabxanalar kitab, jurnal, qazet və s. formasında maddiləmiş sənədləri qoruyan müəssisələr olmaqla yanaşı, eyni zamanda dinamik əməyyət göstə-

rən avtomatlaşdırılmış elektron informasiya mərkəzlərino çevrilmişdir.

"Kitabxana işi haqqında" Azərbaycan Respublikasının Qanununda qeyd edildiyi kimi, "Kitabxana əməyyətinin əsas istiqamətləri sonad-informasiya fondlarının formallaşmasından, mühafizəsindən və bu materialların hüquqi və fiziki şəxslərə istifadəyə verilməsindən, kitabxanalarda toplanıb saxlanılan informasiya vasitələrinin mübadiləsinə imkan verən vahid informasiya məkanının yaradılmasından ibarətdir".

Müasir dövrde Azərbaycanda formalşmış çoxsəhəli kitabxana sisteminin aparıcı tərkib hissəsinə dövlət küləvi kitabxanalar şəbəkəsi taşkil edir.

Azərbaycanda kitabxana işinin tarixində məlumdur ki, respublikada bu kitabxana sisteminin formallaşması əsasən XX əsrin 20-ci illərindən başlamışdır. Onları son 80 ildən artıq bir dövr ərzində milyonlara oxucunun mütlək mədəniyyətinin və elmi dünən-yörüşünün formallaşmasında, peşə səviyyəsinin yüksəlməsində, estetik biliklərə yiyələnməsində, insanların hərtərəfli şəxsiyyət, alım, mütəxəssis, vətəndaş kimi inkişafında, əməyyətdə istimai sürətən təkamülündə əvəzsiz rolyonu olmuşdur.

Dövlət küləvi kitabxanalar şəbəkəsinin müasir funksiyalarının düzgün dərk edilməsi, dünya informasiya məkanında baş verən proseslərlə əlaqədar yeniləşməsi bu aparıcı kitabxana sisteminin inkişaf mərhələlərini, əldə etdiyi tarixi təcrlübəni əyrənilət əməliyətlərdən vəzifələrini irəli sürür.

Ölkəmizdə kitabxana işinin tarixinde XX əsrin 70-80-ci illeri xüsusi mər-

hələ təşkil edir. Azərbaycanın sosial-iqtisadi və mədəni-mənəvi inkişafında Heydər Əliyev mərhələsi kimi tarixə düşmüs bu dövr kitabxana işində və o cümlədən, küləvi dövlət kitabxanaları şəbəkəsinin inkişafında da təkamül dövrü olmuşdur.

Azərbaycanda XX əsr kitabxana işi tarixində bu illər ölkədə əhaliyə kitabxana xidmətinin kəmiyyat və keyfiyyət göstəricilərinin misilsiz inkişafı dövrü olmuşdur. Məhz bu dövrdə ölkədə dövlət küləvi kitabxanalar şəbəkəsinin xeyli genişlənmış, onların informasiya cəhətiyatlarının həcmi və tərkibi zənginləşmiş, bu kitabxanalarlardan istifadə edən oxucuların miqdarı yüksəlmış, kitabxanaların maddi-texniki bazası möhkəmlənmiş və kadrlar potensialı gücləndirilmişdir.

Tədqiqat dövründə dövlət küləvi kitabxanalar şəbəkəsinin təşkili və idarə olunmasında bir sırə dövlət əhəmiyyətli tədbirlər həyata keçirilmiş, ölkənin bütün inzibati bölgələrində küləvi dövlət kitabxanalarının markazlaşdırılmış sistemləri yaradılmışdır.

Dövlət küləvi kitabxanalar şəbəkəsinin markazlaşdırılması yerlərdə və hər kitab fonda, kitabxana texnologiyası və maddi-texniki baza əsasında faaliyyət göstərən kitabxana birliliklərinin yaranmasına səbəb olmuşdur.

Mərkəzləşdirilmiş kitabxana sistemlərinin yaradılması Azərbaycanda əhaliyə kitabxana xidmətinin təşkilində yeni müraciətçi iş üsullarının tətbiqi üçün geniş imkanlar açılmış, kitabxanaların zəngin informasiya resurslarının əhalinin bütün təbəqələri tərafından samarətli istifadə etməsinə müsbət təsir göstərmişdir.

Professor Abuzər Xələfovun qeyd etdiyi kimi, "Ulu öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyini, Azərbaycan dövlətçiliyini xilas etdiyi kimi milli mədəniyyətin və onun tərkib hissəsi olan kitabxanaların da xilaskarı olmuşdur. Bütün bunlara görə Azərbaycan kitabxana iciməyyəti, çoxminlik kitabxanalar ordusu ulu öndərə minnətdardır".

Azərbaycanda XX əsrin 70-80-ci illərində dövlət küləvi kitabxanalar şəbəkəsinin inkişafı xüsusi mərhələ təşkil edir. Bu dövr xalqımızın kitabxana işi tarixində mühüm əhəmiyyət kəsb edir. Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bu illərdə respublikamızın sosial-iqtisadi və mədəni həyatının bütün sahələrində olduğu kimi, kitabxana quruluğu sahəsində də xeyli nəaliyyətlər əldə edilmişdir. Bu səbəbdən Azərbaycanın kitabxana işi tarixində XX əsrin 70-80-ci illəri Heydər Əliyev mərhələsi sayıla bilər.

Qeyd etmək lazımdır ki, 70-ci illərə qədəri dövrda Azərbaycanda əhaliyə kitabxana xidmətinin vəziyyəti yüksək səviyyədə olmayıb, dövrün təsləblərindən geri qəhrəd. Bu gerilik özünü ilk növbədə kitabxana şəbəkəsinin düzgün yerləşdirilməməsində, kitabxanaların və xüsusən, küləvi kitabxanaların maddi-texniki bazasının zəifliyində, kitabxana fondlarının məqsədyönlü şəkildə formalşımamasında, əhalinin kitabxana xidməti ilə lazımi səviyyədə əhatə edilməməsində, metodik təminat işinin təşkilində və s. əsaslıdır.

60-ci illərdə Azərbaycanda kitabxana işinə vurulan ən ciddi zərba 500 kənd kitabxanasının iciməti əsaslıra

keçmək adı ilə faktiki olaraq lağv edilmiş oldu.

70-ci illərdən başlayaraq Heydər Əliyevin ciddi səyləri nticəsində ölkədə kitabxana işi sahəsində islahatlar başlamış, əhaliyə kitabxana xidmətində mühüm əhəmiyyət və keyfiyyət dəyişiklikləri baş vermiş, lağv edilmiş kitabxanalar bərpa olunmuş, dövlət küləvi kitabxanalar şəbəkəsindən mərkəzləşdirilmiş, kitabxana işində əvvəllər həll edilməsi mümkün olmayan problemlərin həlli üçün geniş imkanlar açılmışdır.

Bu illərdə respublikada əhaliyə kitabxana xidməti sahəsində qazanılmış uğurlar kitabxana sistemində aparıcı şəbəkə olan dövlət küləvi kitabxanalar şəbəkəsinin sosial funksiyalarının təşəkkülüne səbəb olmuşdur. Ölkəmizin şəhər, rayon və kənd yerlərində əhalinin bütün təbəqələrinə xidmət edən bu ümuməciq xalq kitabxanaları tədqiqat dövründə cəmiyyətdə iciməti mütəaliənin, xalqın məariflənməsinin, mütəxəssislərin peşə səviyyəsinin inkişafına samarətli xidmət göstərmiş, bu məqsədə kitab təbliğinin bütün forma və metodlarından hərəkətli istifadə etmişdir.

70-ci illərin I yarısında dövlət küləvi kitabxanalar şəbəkəsinin faaliyyətinin bütün göstəriciləri əsasən, yüksək xələd inkişaf etmişdir.

1970-1975-ci illərdə bu kitabxana şəbəkəsində oxuculara xidmət işi küləvi kitabxanaların məqsəd və vəzifələrinə, tipoloji məhiyyəti və xüsusiyyətlərinə uyğun şəkilde formalşmış təkmilləşdirilmişdir.

Bu illərdə dövlət küləvi kitabxanalar şəbəkəsi Azərbaycan Respublik-

kasının kitabxanaları arasında aparıcı şəbəkə kimi oxucuların mənəvi inkişafında, onların elmi, mədəni və peşə səviyyəsinin yüksəlməsi istiqamətində qiymətli təcrübə və uğurlar əldə etmişdir.

70-ci illərin I yarısında dövlət küləvi kitabxanalar şəbəkəsi maksimum dərəcədə əhaliyə yaxınlaşdırılmışdır, əməli olaraq bütün xalq kütüslərinin həmin kitabxanalardan istifadəsini təmin etmişdir.

Cəmiyyətdə ümumtəhsil mütəaliənin təşkilatçısı kimi dövlət küləvi kitabxanalar şəbəkəsində bu dövrə öz oxucularının hərəkətli inkişafı, politeknik biliklərinin zənginləşməsi məqsədilə ən mühüm ədəbiyyatın əldə edilməsi və oxuculara çatdırılması, müasir oxucunun mütəaliə mədəniyyətinin formalaşmasına yənəlmış fəal və təsirli metodların tətbiq edilməsi istiqamətində xeyli nəaliyyətlər əldə edilmişdir.

Bu illərdə respublikanın bütün regionlarında fəaliyyət göstərən kütüvlər dövlət kitabxanaları yerdə çalışan mütəxəssislər orduşunun, fəhlə və kolxozçuların peşə mütəaliəsinə köməklik işində, ixtisas adəbiyyatının təbliğində samarətli fəaliyyət göstərmişlər. Bu proses şəhər, rayon və kənd kitabxanalarının komplektləşdirilməsi, profilinin genişləndirilməsi, xüsusilə mütəxəssislərə ən mühüm yeni kitab və dövri əşyalarla xidmət göstərmək üçün ixtisas adəbiyyatının əldə edilməsi və onların təbliğində mütərəqqi əşyaların tətbiqi ilə həyata keçirilmişdir.

1970-1975-ci illər ərzində respublikada 531 yeni dövlət küləvi kitabxana yaradılmışdır. Bu dövrdə dövlət kitabxanalar şəbəkəsinin fəhlə və küləvi kitabxanalar şəbəkəsinin fon-

du 4 milyon 100 min nüsxə artmış. oxucuların sayı 1 milyon 599 min nəfərdən 1 milyon 813 minə qalxmış, kitab verilişi isə 1970-ci ilə nisbatan 2 milyon 762 min nüsxə artıq olmuşdur.

Tədqiqat dövründə dövlət kitabxanalarının maddi-texniki bazası xeyli genişlənmiş, onların müvafiq avadanlıqla təmin edilməsi, yeni ədəbiyyatın alınmasına ayrılan pul vəsaiti hər il orta hesabla 50% artmış, metodik və kadr təminatında müsbət dəyişikliklər baş vermişdir.

1975-1980-ci illər respublikanın dövlət kütləvi kitabxanalar şəbəkəsinin tarixində keyfiyyətə yeni inkişaf mərhələsi olmuşdur. Bu tarixi mərhələ ilk növbədə onların mərkəzləşdirilməsi, ölkənin bütün şəhər və rayonlarında mərkəzləşdirilmiş kitabxana sistemlərinin formalşaması ilə nəticələnmişdir.

Mərkəzləşdirilmiş hər bir inzibati ərazidə fəaliyyət göstərən dövlət kütləvi kitabxanalarının vahid fond, texnoloji proseslər və maddi-texniki bazası əsasında birləşib kompleks şəkildə fəaliyyət göstərməsinə yönəlmüşdir. Bu iş müvafiq şəhər və rayonlarda əvvəllər bir-birindən tədric olunmuş şəkildə fəaliyyət göstərən kütləvi dövlət kitabxanalarının mexaniki şəkildə birləşdirilməsinə deyil, keyfiyyətə yeni kitabxana-informasiya məssəslərinin meydana gəlməsinə səbəb olmuşdur.

70-ci illərin ikinci yarısında respublikada yaradılan mərkəzləşdirilmiş kitabxana sistemlərinin ənənəvi kitabxana məssəslərindən fərqli və ətibarlılıqları aşağıdakılardan ibarət olmuşdur:

- hər bir inzibati ərazidə inşasdırılmış kitabxana-informasiya kompleksləri meydana gəlmiş;

- mərkəzləşdirmə nəticəsində müvafiq ərazidə vahid kitabxana fondu formalşaraq əhalinin bütün təbəqələri həmin fonddan tam və maneəsiz istifadə etmək imkanları əldə etmiş;

- mərkəzləşdirilmiş kitabxana sistemlərində bütün texnoloji əməliyyatlar mərkəzi kitabxanalar tərəfindən həyata keçirildiyindən filial kitabxanalar oxuculara daha səmərəli xidmət göstərmək imkanları əldə etmişlər;

- mərkəzləşdirmə nəticəsində hər bir şəhər və rayonun mərkəzi kitabxanasının statusu genişlənmiş, onlar müvafiq ərazidə dövlətin kitabxana siyasetini həyata keçirən baş məssəsəyə çevrilmişlər.

Mərkəzləşdirilmiş kitabxana sistemlərinin üstünlüklərindən biri də kitabxana birləşkərinin iqtisadi baxımdan daha səmərəli olması idi. Belə ki, mərkəzləşdirmə şəraitində vahid kitabxana fondunun formalşaması ədəbiyyatın komplektləşdirilməsinin sisteməxili əlaqələndirilməsini təmin edir və bu işdə paralellilik və təkrarlanma hallarını aradan qaldıraraq yenidən ədəbiyyat üçün nəzarət tutulmuş dövlət vəsaitinin daha səmərəli istifadə edilməsinə geniş imkanlar açıldı. Bu isə öz növbəsində mərkəzləşdirilmiş kitabxana sistemlərinin informasiya cəhətiatlarının əhəmiyyət və keyfiyyət göstəricilərinin daha sürətli inkişaf etməsinə təminat yaradırdı.

1980-ci ilin əvvəllərində respublikada dövlət kütləvi kitabxanalar şəbəkəsinin mərkəzləşdirilməsi, zamanla şəhərətəpə məssəslərinin meydana gəlməsi və respublikanın şəhər

və rayonlarında artıq 69 mərkəzləşdirilmiş kitabxana sistemi səmərəli fəaliyyət göstərməyə başlamışdı.

1975-1980-ci illərdə dövlət kütləvi kitabxanalar şəbəkəsinin mərkəzləşdirilməsi respublikada əhaliyə kitabxana-informasiya xidməti sahəsində bir sıra mütərəqqi meyillərin güclənməsinə səbəb olmuşdur. Bu dövrda dövlət kütləvi kitabxanalar şəbəkəsinin kitab fondu 5 milyon nüsxə, oxuculara kitab verilişi 9 milyon nüsxə, onların ümumi sayı isə 513 min artmışdır. Bu illərdə respublikanın şəhər və kənd rayonlarında 332 yeni kitabxana yaradılmış, 400-dən artıq kitabxana əsası tamir edilmişdir.

70-ci illərin ikinci yarısında dövlət kütləvi kitabxanalar şəbəkəsində, o cümlədən mərkəzləşdirilmiş kitabxana sistemlərində həyata keçirilən mühüm dövlət əhəmiyyətli tədbir kitab fondlarının köhnəlmış və istifadə üçün yararsız ədəbiyyatdan kütləvi şəkildə təmizlənməsi olmuşdur.

Bununla yanaşı, respublikada depozitar fondlarının yaradılması, kitabxanalarda az istifadə edilən, lakin öz tarixi əhəmiyyətini itirməyən nəşrlərin həmin fondlarda mühafizə edilməsinə başlanması milli kitablarımıza gələcək nəşrlər üçün itib-batmamasına əsaslı zəmin yaratılmışdır.

Dövlət kütləvi kitabxanalar şəbəkəsinin mərkəzləşdirilməsi prosesində meydana çıxmış çox mühüm mütərəqqi hadisə kənd əhalisine kitabxana xidmətinin əsaslı surətdə təkmilləşməsi idi. Bu dövrda respublikanın kənd əhalisine xidmət edən filial kitabxanalarда kitab verilişinin həcmi ilə ilə yüksəlir və onun struktur

tərkibi zənginləşirdi. Belə ki, yalnız 1979-cu ilda dövlət kütləvi kitabxanalar şəbəkəsində oxuculara verilmiş müxtəlif məzmunlu ədəbiyyatın ümumi həcmi 52 milyon 295 min 500 nüsxə olduğu halda, bunun 29 milyon 180 min nüsxəsi kənd kitabxanalarının öhdəsinə düşdürdü.

Dövlət kütləvi kitabxanalar şəbəkəsinin mərkəzləşdirilməsinin ilk nəticələrini özünü yeniyetmələrə kitabxana xidmətində əhəmiyyət və keyfiyyət göstəricilərinin inkişafında göstərməyə başladı. Mərkəzləşdirmə dövründə yalnız müstəqil uşaq kitabxanalarında oxucuların sayı 220 min 100 nəfərə çatmış, kitab verilişi isə 5 milyon 256 min nüsxədən 5 milyon 428 min nüsxəyə qədər artmışdı. 1980-ci ilin əvvəllərində bir uşaq kitabxanasından istifadə edən oxucuların sayı orta hesabla 2.246 nəfər, hər uşaq oxucusuna verilən kitab isə 25 nüsxə olmuşdu.

Tədqiqat dövründə dövlət kütləvi kitabxanalar şəbəkəsinin mərkəzləşdirilməsi sistemin mərkəzi kitabxanalarının da fəaliyyətində əhəmiyyətli dönüş yaradılmışdır. Belə ki, MKS-nin Mərkəzi Kitabxanalarının struktur quruluşu təkmilləşmiş, stat vahidi artmış, onların nəzdində yeni bibliografi-informasiya, təşkilati-metodik səbəbər yaradılmışdır. Mərkəzləşmə prosesində MKS-lərin mərkəzi kitabxanalarının təşkilati-metodik fəaliyyətinin təkmilləşməsi mühüm əhəmiyyətli kəsb edirdi.

Bu məqsədə MKS-nin mərkəzi kitabxanaları artıq öz metodik mərkəz funksiyalarını icra etməyə başlamış, filial kitabxanaların metodik təmir-nati məqsədilə onların yerlərdə təlim-

matlandırılması, sistemin vahid planının tərtibi, müxtəlif ixtisasartırma tədbirləri, cümlədən kitabxana işçiləri üçün müxtəlif seminar və müşavirələr taşkılı ilə məşgul olmağa başlamışdır.

1978-1980-ci illərdə şəhər və rayon MKS-ləri mərkəzi kitabxanalarının fəaliyyətində elmi-tədqiqat işlərinin ilkin rüyəmlərin formalşamaga başlamışdır. Bu illər arzində Qəbələ, Zaqatala, Yevlax, Kəlbəcər, Masallı, Salışyan, Xanlar, Cəlilabad və Şahbuz rayon MKS-lərinin mərkəzi kitabxanaları M.F.Axundov adına Dövlət Kitabxanasının rəhbərliyi ilə "Azərbaycan konditində kitab və mütəali" probleminə həsr edilmiş sosioloji tədqiqatlar, o cümlədən anketləşdirmə, müşahidə və sorğular keçirib maraqlı natiçələr əldə etmişlər.

Bu natiçələr respublikanın mərkəzləşdirilmiş kitabxana sistemlərində əhaliyə kompleks kitabxana-informasiya xidmətinin optimallaşdırılması üçün olduqca qiymətli material vermişdir.

70-ci illərdə respublikada dövlət küləvi kitabxanalar şəbəkəsinin mərkəzləşdirimişi əsaslı daracədə bu müraciətənən təşkilat və elmi-metodik prosesin metodik təminatından asılı idi və bu işin öhdəsindən M.F.Axundov adına Dövlət Kitabxanası respublika Mədəniyyət Nazirliyinin bilavasita rəhbərliyi və iştirakı ilə uğurla gəlmisdir.

1975-1980-ci illərdə M.F.Axundov adına Dövlət Kitabxanasının küləvi kitabxanaların mərkəzləşdirimişi ilə əlaqədar təşkilat-metodik fəaliyyəti bir tərəfdən MKS-nin formalşamasının metodik təminatı, digər tərəfdən

iso yeni yaradılan MKS-lərin müvafiq regionda filial kitabxanalar üçün metodik mərkəzə çevriləməsini təmin etməyə yönəlmüşdi. Bu məqsədlə həmin illərdə Dövlət Kitabxanası tərəfindən respublikanın şəhər, rayon və kənd kitabxanalarına 1.567 təşkil edilmiş, 349 seminar, müşavirə və praktikum keçirilmiş, 2.688 məsləhət və tövsiyələr verilmiş, 2 məcmus və 12 metodik vəsait tərtib edilmiş, 5 qabaqcıl təcrübə məktəbi yaradılmışdır. Bütün bunlar həmin dövrə respublikanın şəhər və rayonlarına mütəsir təşkilatı-metodiki prinsiplərə əsaslanan mərkəzləşdirilmiş kitabxana sistemlərinin formalşamasında çox yüksək rol oynamışdır.

1975-1980-ci illər, cüni zamanda yeni formalşan mərkəzləşdirilmiş kitabxana sistemlərinin kadr potensialının da möhkəmənməsi dövrü kimi xarakterizə edilib. Belə ki, bu illərdə kitabxana işçilərinin sayı 331 nəfər ali ixtisas, 680 nəfər iso orta ixtisas təhsilli gənc kadrlar hesabına artmışdır. 1980-ci ildə MKS-nin tam əksəriyyəti ali kitabxanaçılıq təhsili almış mütxəssislər tərəfindən idarə olunurdu. Bununla yanaşı, mərkəzi kitabxanalarla təsis edilmiş yeni direktor müavinləri və əksər şöbə müdürüleri ali kitabxanaçılıq təhsili mütxəssislər idi.

Beləliklə, 1975-1980-ci illər respublikanın dövlət küləvi kitabxanalar şəbəkəsinin mərkəzləşdirimişi və mərkəzləşdirilmə natiçəsində onların sosial funksiyalarının daha da təkmilləşdirilməsi üçün geniş imkanları yaranması dövrü olmuşdur.

XX asırın 80-ci illəri Azərbaycanda

kitabxana işinin tarixinə mərkəzləşdirmə şəraitində əhaliyə kitabxana-biblioqrafiya xidmətinin bütün sahələrində inkişaf və təkmilləşmə dövrü kimi daxil olmuşdur. Bu inkişaf və təkmilləşmə dövrü MKS-lərdə vahid fondun məqsədyönlü şəkildə zənginləşməsində, oxuculara göstərilmə xidmətlərin məzmun və forma baxından daha yüksək seviyyədə təşkil edilməsində, kitabxanaların idarə edilməsi və metodik təminatunda daha qabarig şəkildə göstərirdi ki, bu da dövlət küləvi kitabxanalar şəbəkəsinin mərkəzləşdirilməsinin mütəraqqi mahiyyətini sübut edirdi.

Dövlət küləvi kitabxanalar şəbəkəsinin fəaliyyətinin mərkəzləşdirilmiş qaydada yenidən təşkili ilk növbədə onların informasiya resurslarının məqsədyönlü şəkildə formalşdırılması və inkişafına səmərəli təsir göstəririd. Belə ki, əvvəllər parakonda şəkildə, əlaqələndirilməmiş qaydada komplektləşdirilən kənd kitabxanaları MKS şəraitində öz fondlarını vahid plan əsasında, digər kitabxana fondlarının imkanlarını nəzəre almaqla zənginləşdirməyə başlamışdır.

Bu dövrə respublikanın əksər rayon MKS-lərində onların qarşısında duran vəzifələrə uyğun olaraq mərkəzi kitabxanaların və filialların fondunun tematik-tipoloji plan əsasında komplektləşdirilməsi təcrübəsi gedikdən sonraşındır. MKS-lərdə komplektləşdirme işlərinin planlaşdırılması və əlaqələndirilməsi hər seydon əvvəl onların xidmət etdiyi ərazilərin xalq təsərrüfatı xüsusiyyətləri ilə müəyyən edilirdi. Eyni zamanda, MKS-lərin tam əksəriyyətində vahid kitabxana

fondlarının formalşamasında oxucuların peşə, yaşı və demoqrafik tərkibi, informasiya sorğularının xüsusiyyətləri nəzərə alınır. Nöticədə əksər MKS-lərdə bir çox kitabların alınmasında təkrar nüsxələrin məqsədyönlü şəkildə azalmasına, cüni zamanda komplektləşdirmənin repertuarının ad etibarı ilə genişlənəsinə nail olunmuşdu.

80-ci illərdən başlayaraq respublikanın bir çox şəhər və rayon MKS-lərində vahid fondların tərkibində elmi-küləvi və istehsalat adəbiyyatının xüsusi çöküsü müntəzəm surətdə artırıldı. Bu illərdə MKS-lərin vahid fondunda, cümlədən kənd kitabxanalarının fondunda istehsalat adəbiyyatı ilə yanaşı, müxtəlif sahə ensiklopediyalarının, səraq kitablarının, lügətlərin, bibliografiyik vəsaitlərin, eləcə də not-musiqi və audiovizual sənədlərin xüsusi çöküsü hər il orta hesabla 3-5 % artırdı. Uşaq mütəsəhinin rəhbərliyi təkmilləşdirmək məqsədilə respublikanın MKS-lərində, xüsusən onların mərkəzi uşaq kitabxanalarında və kənd filiallarında məktəb kitabxanaları ilə əlaqələndirmə işləri xeyli genişlənmişdi.

Beləliklə, 80-ci illərdə Azərbaycanın dövlət küləvi kitabxanalar şəbəkə artıq əhalinin bütün təbəqələrinə səmərəli xidmət göstərən aparıcı informasiya və mədəniyyət müssəsləri kimi formalşmışdır. Buna əsas səbəb markazlaşma natiçəsində onların informasiya ehtiyatlarının intensiv inkişafı və struktur baxından xeyli təkmilləşmə idi.

XX asırın 80-ci illərində MKS-lərdə adəbiyyatın kataloqluşdırılması isti-

qəmatində xeyli işlər görülmüş, bir çox kənd kitabxanalarında sistemli kataloq yaradılmış, diyarşunashlıq xarakterli kartotekalar meydana gəlmİŞ, səraq-bibliografiya aparatının tərkibi əsaslı surətdə təkmilləşdirilmişdir. Bu dövrdə dövlət kütləvi kitabxanalar şəbəkəsinin fond və kataloq sisteminin KBT cədvəlləri əsasında yenidən təşkil ol dövr üçün mütləqqi əmliyat sayıla bilərdi. Belə ki, KBT-nin ideoloji baxımdan marksizm-leninizm nəzəriyyəsinə əsaslanmasına baxmayaraq, o, həmin ideologiya çərçivəsində elmi baxımdan daha mükəmməl təsnif sistemi idi.

80-ci illərdə respublikada baş verən bir sıra mütləqqi sosial döyişikliklər, iqtisadiyyatın bir çox sahələrindəki inkişafı əlaqədar əhalinin informasiya tələbəti durmurdan artı, insanlar və xüsusən mütəxəssislər daha çox hərəkəti mütləq edirdilər. Belə şəraitdə MKS-lərdə oxuculara xidmət işinin üstünlükleri özünü daha qabarlıq şəkildə göstərirdi. Belə ki, əgər 1980-ci ildə respublikada dövlət kütləvi kitabxanalar şəbəkəsindən 2 milyon 700 min oxucu istifadə edirdi, 1988-ci ilin avvallarında bu rəqəm artıq 3 milyon 300 min nəfərə çatmışdı. Bu illərdə markazlaşdırılmış kitabxana sistemlərindən istifadə edən oxucuların struktur tərkibində baş verən mütləqqi döyişikliklər bir daha dövlət kütləvi kitabxanalar şəbəkəsinin əhaliyə kitabxana xidmətində aparıcı kitabxana-informasiya müəssisələrinə çevriləməni sübut edirdi.

Məsələn, yalnız kənd yerlərində dövlət kütləvi kitabxanalar şəbəkəsindən istifadə edən mütəxəssislərin xü-

susi çəkisi hər il orta hesabla 10-12 % artardı. Neticədə, 1980-1988-ci illərdə MKS-lərdə oxuculara kitab verilişinin sahəvi struktur tərkibində icimai-siyasi, kənd təsərrüfatı, texnika və incəsənət ədəbiyyatının xüsusi çəkisi orta hesabla 3-5 % artmışdı.

Mərkəzləşmə nəticəsində MKS-lərin mərkəzi kitabxanalarının strukturu yaradılmış "Bibliografik informasiya" şöbələri müxtəlif oxucu qruplarına, xüsusən mütəxəssislərə informasiya xidmətini təşkil etmək istiqamətində səmərəli fəaliyyət göstərirdilər. Bu baxımdan müxtəlif sənaye müəssisələri, kolxoz və sovxozlarda təşkil edilən "İnformasiya günləri", "Ədəbiyyata baxış", "Mütəxəssis günü", "Səyyar sərgi", "Ədəbiyyat icməlləri", "Yeni nəşrlərin informasiya bülletenləri" mütəxəssislərə böyük maraq yaradırdı.

Yalnız 1984-1988-ci illərdə MKS-lər tərəfindən müxtəlif sənaye və kənd təsərrüfatı müəssisələrində ümumilikdə 320 informasiya və 216 mütəxəssis günü. 2 mindən artıq tematik sərgi, 500-dən artıq bibliografiq icmal, 200-ə yaxın oxucu konfransı, müxtəlif ədəbi-bədii gecə və digər kütləvi tədbirlər təşkil edilmişdi.

Bu dövrdə dövlət kütləvi kitabxanalar öz vəzifə və funksiyalarını getdikcə genişləndirir, oxuculara xidmət işində ənənəvi çap materiallarının istifadə etməkla yanaşı, audiovizual materiallardan: qrammafon vallarından, məqnitofon yazılarından, diafilmərdən, təsviri sənət materiallarından da səmərəli istifadə edirdilər.

Mərkəzləşmə nəticəsində dövlət kütləvi kitabxanalar şəbəkəsinin fəaliyyə-

tində meydana gəlmiş əhəmiyyəti keyfiyyət döyişiklikləri özünü oxuculara KAA xidmətinin genişlənməsində də göstərirdi. Belə ki, 80-ci illərin sonunda MKS-lərin 75 faizi artıq KAA xidmətinə istifadə edirdi.

1980-1988-ci illər ərzində dövlət kütləvi kitabxanalar şəbəkəsinin metodik təminatında, onların kadr potensialının möhkəmlənməsi istiqamətində də əhəmiyyətli döyişikliklər baş vermişdir. MKS-lərin mərkəzi kitabxanalarında yaradılmış "Təşkilat-metodik" şöbələr bu işin daha məqsədçili və M.F.Axundov adına Dövlət Kitabxanası ilə əlaqələndirilmiş şəkildə həyata keçirilməsi üçün geniş imkanlar açmışdır.

80-ci illərdə M.F.Axundov adına Dövlət Kitabxanası tərəfindən tərtib edilmiş metodik vəsaitlərin həcmi, onların məzmunu xeyli genişlənmiş, funksiyaları təkmilləşmişdi. Bununla yanaşı, MKS-lərin mərkəzi kitabxanaları tərəfindən təşkil edilən seminar və müşavirələr, yelrərə gedişlər, səsio-loji tədqiqatlar və digər tədbirlər kitabxanaların fəaliyyətində yeni mütləqqi iş əsullarının tətbiq edilməsinə şərait yaradırdı.

Tədqiqat dövründə Azərbaycanda kitabxanaşunashlıq tədqiqatları xeyli genişlənmiş, kitabxana işinin tarixi, nəzəriyyəsi və təcrübəsinə dair monografiyalar, 11 namizədlik və 1 doktorluq dissertasiyası müdafiə edilmiş, yüzlərlə elmi məqalə yazılmış, kitabxanaların kadr potensialı əsaslı dərəcədə güclənmişdir.

Bu dövrdə MKS-lərin fəaliyyətinin səmərəliliyini təmin edən en mühüm amillərdən biri ildən ilə onların mad-

di-tehniki bazasının möhkəmlənməsi idi. 1980-1988-ci illərdə respublikada hər il orta hesabla 5-10 yeni kitabxana binası tikilir, 258 kitabxana təmir edilirdi. Yalnız Mədəniyyət Nazirliyi tərəfindən kütləvi dövlət kitabxanalarına hər il orta hesabla 1 milyon 300 min manat vəsait ayrılrırdı, onlara həmin vəsait hesabına ildə təqrİbən 2 milyon 200 nüsxə yeni nəşrlər daxil olurdu.

Bələliklə, XX əsrin 80-ci illərində Azərbaycanda mərkəzləşdirilmiş kitabxana sistemləri uğurla inkişaf etmiş, onların fəaliyyəti, əsasən dövrün tələblərinə müvafiq şəkildə formalanmışdı. Dövlət kütləvi kitabxanalar şəbəkəsi ölkədə insanların manavı simasını, icimai şürrətini, elmi dünyagörüşünü kitab vəsaitləsə tərbiyə, elm və texnikanın nailiyyətlərini, estetik bilikləri təbliğ etməkla cəmiyyətin intellektual potensialının güclənməsi nəsərətli təsir göstərirdilər.

Lakin 80-ci illərin sonunda erməni təcavüzkarlarının ölkəmizə hücumu, ərazilimiz 20%-nin işğal edilməsi, bir milyon nəfərdən artıq əhalinin qaçqın və koçkün vəziyyətinə düşməsi, ölkədə baş verən digər sosial-iqtisadi və siyasi çatınlıklar, respublikaya rəhbərlik edən şəxslərin və partiyaların sərisizliyi bütün sahələrdə olduğu kimi, kitabxana işinə də əz diğidici təsirini göstərdi. Belə ki, 90-ci illərin avvallarında ermənilər tərəfindən işğal olunmuş ərazilərdə 1.000-dən artıq kitabxana və onların fondundan olan 4 milyon nüsxədən artıq ədəbiyyat və həşicəsinə mövh edildi. Bununla yanaşı, müharibə şəraitli, siyasi, sosial və iqtisadi çatınlıklar nəticəsində meydana çıxan

problemlər respublikanın bir çox regionlarında kitabxana işinin böhran yaşayışının düşməsinə, bəzi hallarda isə onların fəaliyyətinin dayandırılmışına, kitabxanaların bağlanmasına səbəb oldu.

Həmkarlar İttifaqı kitabxanaları, bir çox sənaye müəssisələri kitabxanaları demək olar ki, dağıdıldı. Lakin 1993-cü ildə Heydər Əliyevin respublikada hakimiyətə qayıtdığı dövrən başlayaraq, kitabxana işində başlanan böhran meyilli tədricən aradan qaldırılmasına başladı.

Heydər Əliyevin ölkəmizdə hakimiyətə gəlməsi Azərbaycan xalqını, Azərbaycan dövlətciliyini xilas etdiyi kimi, Azərbaycan kitabxanalarını da məhv edilməkən qorudu. Məhz bu dövrə Azərbaycan dövləti keçid dövrünün hər cür çatışlıklarına baxmayaraq, dövlət kitabxana şəbəkəsinə, o cümlədən mərkəzləşdirilmiş kitabxana sistemlərini qoruyub saxlamağa müvəffəq oldu. Sonrakı illərdə kitabxanaların maddi-texniki bazası, kitab və kadr təminatı, kitabxana işçilərinin maddi rüfahı tədricən yaxşılaşdırılmağa başladı.

Ölkəmizdə kitabxana işinə dair dövlət siyasetinin formalasması və onun vazifələrinin müəyyənləşdirilməsində 1995-ci ildə Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və hazırda qüvvədə olan Azərbaycan Respublikasının ali qanunu - Konstitusiymanın böyük əhəmiyyəti oldu. Bu ali dövlət sənədində insanların mədəni sərvətlərdən istifadə etmək, həmcinin istadiyi informasiyanı əldə etmək hüquqları və azadlıqları geniş şəhər edildi ki, bu da öz növbəsində cəmiyyətdə kitabxa-

na-informasiya xidmətinin yeniləşməsi və inkişafı üçün geniş imkanlar açdı.

Konstitusiyada təsbit edilmiş bu hüquqi normaların Azərbaycanda kitabxana siyasetinin formalasdırılıb hayata keçirilməsi istiqamətində Milli Məclis tərəfindən 1998-ci ildə ölkə tarixində ilk dəfə olaraq qəbul edilmiş "Kitabxana işi haqqında" Azərbaycan Respublikasının Qanunu müstəsna əhəmiyyət kəsb edir. Bu Qanun müasir dövrə və yaxın gələcəkdə Azərbaycanda kitabxana işi sahəsində dövlət siyasetinin əsasını təşkil edir. Qanunun qəbul edilməsindən sonra respublikada kitabxana işi üzrə yeni vəzifələrə uyğun digər normativ sənədlər qəbul edilməyə başlandı. Əhaliyə kitabxana xidmətinin yeniləşməsi istiqamətində bir sıra müərəqqi proseslər tədricən reallığa çevrildi və bu proses hazırlıda uğurla davam edir.

Müasir dövrə Azərbaycanda dövlət kütüvləri kitabxanalar şəbəkəsinin fəaliyyətinin yeniləşməsi, bu aparıcı kitabxana şəbəkəsində əhaliyə kitabxana xidmətinin mahiyyəti MKS-nin işinin informasiyalasdırılması, kitabxanalarda yeni informasiya texnologiyalarının tətbiqi və inkişafı, MKS-nin bazasında elektron-informasiya mərkəzlərinin yaradılması, respublika üzrə vahid avtomatlaşdırılmış şəbəkə texnologiyasının tətbiqi və s. işləri nəzərdə tutur.

Qeyd etmək lazımdır ki, son illər bu istiqamətdə respublika Mədəniyyət və Turizm Nazirliyi, M.F.Axundov adına Milli Kitabxana tərəfindən bir sıra səmərəli işlər görülmüşdür. Belə ki, 2001-ci ildən dövlət kütüvlə

kitabxanalar şəbəkəsinin işçilərinin fasiləsiz təliminin təşkili üçün Avrasiya və Soros fondlarının maliyyə dəstəyi ilə "Tədris mərkəzi" yaradılmışdır. Mərkəzin hazırladığı "Müasir kitabxanalar və onların vəzifələri" adlı program bütün mərkəzləşdirilmiş kitabxana sistemlərinə təqdim edilmiş və təşkil edilən seminarlarda MKS-nin mərkəzi kitabxanalarının 225 əməkdaşı tədris keçmişdir.

Mərkəzləşdirilmiş kitabxana sistemlərinin fəaliyyətinin tənzimlənməsi və onların idarə edilməsinin təkmilləşdirilməsi məqsədilə Milli Kitabxana tərəfindən son vaxtlar "Mərkəzləşdirilmiş kitabxana sistemləri haqqında Əsasnamə", "Mərkəzləşdirilmiş kitabxana sistemlərinin nümunəvi strukturu və ştatları haqqında təlimat", "Kütüvləri kitabxanaların iş rejimi normaları" kimi normativ sənədlər hazırlanmışdır.

Bundan əlavə, Milli Kitabxana tərəfindən 2005-ci ildə əvvəllər nəşr edilən və 80-ci illərdə nəşri dayandırılmış "Əlamətdar və tarixi günlər təqviminin" nəşrinin barpa edilməsi, şübhəsiz, kitabxanalarda kütüvləri tədbirlərin təşkilinə, onların fəaliyyətinin samarəliliyinin yüksəldilməsinə xeyli köməklik göstərəcəkdir.

Milli Kitabxanada 2005-ci ildə "VTLS-Virtual" sistemi əsasında elektron kataloğunun yaradılmasına başlanması yaxın gələcəkdə Azərbaycan Respublikasının bütün kitabxanalarının fondunun toplu elektron kataloğunun yaradılmasına imkan verəcək və son nəticədə dövlət kütüvləri kitabxanalarının oxucuları yaşadığı əraziyədən asılı olmayaraq dünya kitabxa-

na-informasiya ehtiyatlarından manəsiz və operativ istifadə etmək imkanlarına malik olacaqlar.

Dövlət kütüvləri kitabxanalar şəbəkəsinin kitab təminatında Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, onların latın qrafikası ilə yenidən nəşr edilən kitablarla pulsuz təmin edilmiş dövlətimizin kitabxanalarla göstərdiyi qayığının bariz nümunəsidir.

Böyük öndər özündən sonra başladığı işləri, yarımqiqli qalmış arzu və ideyalarını həyata keçirməyə, onun müdrik siyasi xəttini qatıyyatla dayam etdiyi qədər olan bir varis qoyub getmişdir. Bu gün ulu öndərin arzuları tam həyata keçirilməkdədir. Bu gün müasir Azərbaycan dövlətinin banisi, ölkəmizi dönyanın ən inkişaf etmiş, siyil dövlətləri səviyyəsinə çatdırmağı həyatının əsas amali, qayısı sayan, özünü böyük dühəsi, zəngin idarəciliy təcrübəsi, dönməz iradəsi ilə bu məqsədin əldə edilməsinə çalışan ümummilli liderimiz Heydər Əliyevin ideyaları, təmalını qoyduğu nəhəng quruluş işləri böyük öndərin ləyiqli davamçısı, yeni təsəkkürli siyasetçi, möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən böyük qatıyyat və uğurla həyata keçirilir.

Heydər Əliyev elə nadir şəxsiyyətlərdəndir ki, tarix bələdliyinə əməlli, fəaliyyəti ilə yaranır. Onun köməkəli həyatı, zəngin bioqrafisi bütövlükdə bir epoxanın canlı salnaməsidir. Bu salname tariximizin ən şərfləşənəfələri olaraq qalacaqdır. Qədəribən xalqımız ulu öndərini heç vaxt unutmayaçaq, onun əməllərini həmişə böyük saygı ilə yad edəcəkdir.